

Mənim sevgilim vardi. Davn Menq sevgilim idi. O çox gözəl, mülayim bir qadın idi. Mən ona deyəndə ki, bütün gününü onu düşünürəm, o deyirdi ki, o da bütün günü məni düşüñür. Mən ona deyirdim ki, onu çox sevirəm, o da eyni sözü mənə deyirdi. Bir gün ona dedim ki, gedib birlikdə restoranda yemek yeyək, o dəqiqə razılışdı. Onunla yanaşı gedəndə bir daha əmin oldum ki, Davn sevgili olmağa layiq qadındır.

Mən Davni restorana apardım. Onu başqa yerə apara bilməzdəm. Əgər ailəli ola-ola başqa qadınla görüşürsənə qapalı yerdə görüşmək daha yaxşıdır.

Həmin axşam biz yenice istifadə verilmiş fransız restoranına getdik. Çox yaxşı restoran idi, onun yerləşdiyi yeri tapmaq üçün internetdə nə qədər vaxt itirmişdim.

Restorana çatanda Davndan soruşdum:

- Xoşuna gəlir? Yaxşı restoranıdır?

O başını tərpətdi:

- Hə.

Davn mənimlə səhbət edəndə gülmüşyirdi, gözləri ulduz kimi parlayırdı, onun gözəlliyi məni dəli edirdi.

- Davn Menq! Sən, doğrudan da, gözəlsən. Çox gözəlsən.

Biz nahar edərkən gözləmədiyimiz bir şey baş verdi, bir də gördüm kimse əlini çıxımına qoyub. Dönbə ba-xanda tanış adəmi gördüm, Vanq Fayv, mənim təzə kollegam. O gah mənə baxdı, gah da Davn Menq. Mən utanmağa başladım, özünüz də təsəvvür edin, ailəli bir kişi gözəl bir qadınla restoranda nahar edir. Biz onunla o qədər yaxın oturmuşduq ki, bəzi adamlar bunu düzgün hesab etməzdi.

Birinci Vanq Fayv danışdı:

- Ah, nə xoş təsadüf! Sən arvadınla nahar etməyə gəlmisinə! Əvvəlcə elə bildim səhv edirəm. Sənin arvadın çox qəşəngdir! Dost, pis olma, sən özün çox da cırkınlı deyilsən.

Nə deyəcəyimi bilmirdim, o da-nışdırca başımı tərpədirdim. Mövzunu dəyişmək üçün fürsət axtarırdım. Birdən yadına düşdü ki, Vanq Fayv heç vaxt mənim arvadımı görməyib, narahat olmağıma dəyməz.

- Vanq, sənin üçün nə sifariş verim?

O arxaya döndü, bir qadına işaret edib utana-utana dedi:

- Evliliyimizin birinci ildönümünü qeyd etməyə gəlmışık.

Davnlı restorandan çıxanda gec idi. Evimizə çatanda arvadım artıq çarpayıya uzanıb kitab oxuyurdu. Kitabın adına öteri göz gəzdirdim, romantik roman idi. Mən içəri girəndə o ac olub-olmadığımı soruştu. Dedim ki, ac deyiləm, ondan sonra o kitabın o biri səhifəsini çevirib oxumağına davam etdi.

Qəflətən o kitabı örtüb məndən soruşdu:

- Sənin sevgilin var?

Onun bu sualını eşidəndə az qala

Pərt olduğum anlar



ürəyim ağızma gəle. Öz-özümə de-dim: "Cidani çuvalda gizlətmək ol-maz". Sonra özümü sakitləşdirdim, axı Vanq Fayv mənim arvadımı tanı-mır, onunla necə əlaqə saxlayıb o xə-bəri ona çatdırı bilərdi?

Mən dişlərimi bir-birinə sıxbı hə-şeyi danışdım.

- Necə ola bilər mənim sevgilim olsun? Sən həyatının mənasısan!

Onun üzündə təbəssüm yarandı, kitabi açdı, yenidən oxumağa başladı. Yenə də kitaba göz gəzdirdim, arvadı-min oxuduğu səhifədə yekə hərflərle "sənin sevgilin var?" yazılmışdı. Arxa-yınlaşdım ki, arvadım kitabın təsiri altında mənə belə sual verib. Onun mə-nə yenə də sual vermesinin qarşısını almaq üçün onu qabaqladım:

- Yaxşı, bəs sənin sevgilin var?

Sualı eşidəndə arvadım səksəndi, hiss etdim ki, heç vaxt məndən belə sual eşidəcəyini gözlemirmiş.

- Yox, yox, - o dedi.

Mən gülümsemədim, arvadım da gü-lümsədi.

Bir gün sonra axşam iş yerimdən iş günündən əlavə də işim oldu, bu vaxt başqa bir gözlənilməz hadisə baş verdi. Bir də gördüm telefonum uğuldadı, mesaj geldi. Mesajı açıb oxudum: "Sənin arvadın yad bir kişi ilə "Xoşbəxtlik" otelində, 517-ci otağa girdi. Tez ol, ora get!"

Mesajı göndərən adamın nömrəsi mənə tanış deyildi.

Beynim uğuldayırdı, düzünü de-səm, şoka düşdüm. Heç vaxt inana bilməzdəm ki, arvadım mənə xəyanət edə bilər. Neçə dəfə evimizə zəng et-mək istədim, ancaq dəstəyi götürmə-yə əlim gəlmədi. Bilmirdim nə qərar verim, bəlkə boşanım?

Nəhayət, özümü elə alıb evimizə zəng etdim. Dəstəyi arvadım götürdü, "alo" dedi. Az qala dəstək əlimdən dü-şəcəkdi, o bir neçə dəfə "alo, alo" de-yəndən sonra səsimi çıxardı: "Əzi-

zim, mənəm. Hələ işdəyəm. Evə bir az gec geləcəm".

- Aha, yaxşı, özündən muğayat ol!

Neçə dəqiqə özümə gələ bilmə-dim, elə hey öz-özümə deyirdim: "Yox, hər kimdirse mənimlə zarafat etmək istəyib".

Bir neçə gün sonra işdən evə qa-yıdib şam yeməyindən sonra divanda oturub televizora baxırdım, yenə də telefonuma mesaj geldi, tez mesajı oxudum: "Sənin arvadın yenə də bir yad kişi ilə..."

Mesajı bir neçə dəfə oxudum, mətbəxdə iş görən arvadımı səslə-dim:

- Əzizim, sən orda nə edirsən?

Arvadım qonaq otağına gəldi, əlil-ləri yuyucu vasitənin köpüyü ilə örtü-lünsüdə.

- Qabları yuyuram, nə olub? Məni niyə çağırırdın?

Güldüm.

- Heç nə, - dedim.

O mənə tərs-tərs baxıb mətbəxə getdi.

Artıq tam əmin olmuşdum, mənə mesajı göndərən adam ya zarafat edirdi, ya da hər kimdirse mesajı səh-vən mənə göndərirdi.

Mən mesajı sildim.

Bir həftə sonra arvadımı iş yerindən ezamiyyətə göndərdilər. Mən onunla elə yenice telefonla danışb qurtarmışdım ki, yene də mesaj geldi, cəld mesajı açıb oxudum: "Sənin arvadın yad bir kişi ilə "Meşə" otelində ki 408-ci otağa girdi. Tez ol, tələs!"

Mesajı oxuyanda bərkən gül-düm, cüñki arvadım mənə bizim şe-hərdən çox uzaq olan bir şe-hərdən zəng etmişdi. Necə ola bilərdi axı o bir dəqiqənin içinde bizim şe-hərdəki otelə gəlsin. Bu dəfə də tam arxayı oldum ki, mesajı səhv göndəriblər.

Birdən məni maraq bürüdü. Axı mesajda haqqında səhbət gedən qadın kim ola bilər? Görəsən mən onu tanıyrıam?

Həmin axşam evdə tek oturmaq-dan bezmişdim, evdən çıxdım, taksi tutdum, birbaşa "Meşə" otelinə sür-dürdüm.

Otelə çatanda 408-ci otağa get-mədim. Həmin otağın yerləşdiyi mər-təbədə koridorda dayanıb gözləmişəm.

Dəqiq deyə bilmərəm mən koridorda nə qədər dayanıb gözləmişəm. Bir də gördüm ki, 408-ci otağın qapı-sı açıldı. Otaqdan əvvəlcə bir kişi çıx-di, onun arxasında isə bir qadın.

Qadını görən kimi tanıdım. O, Davn Menq idi. Kişini isə heç tanırımdım. Amma bilirdim ki, əri deyil. Onun ərini bir dəfə görmüşdüm.

Onlar gedəndən sonra bir müddət yerimdən tərəfəmədim. Mənə bir şey aydın olmuşdu. Mesajları mənə Vanq Fayv yollayırmış. O bizim şirkətə təzə gəldiyindən imkan təpib onun telefon nömrəsini qeyd etməmişdim.

Fikirləşməkdən beynim yorulub. Görəsən o gün Vanq Fayvla restora-na gələn qadın onun arvadı idi?

21 aprel 2018

WWW.KASPI.AZ

HEKİAYƏ

21

İngilis dilindən tərcümə edən:
Sevil Gültən

